



© UN Photo / Albert Gonzalez-Farran

ACLIĞA SON:

Bu nə üçün vacibdir?

Məqsəd nədən ibarətdir?

Aclığa son qoymaq, ərzaq təhlükəsizliyinin və qidanın keyfiyyətinin artmasını təmin etmək, kənd təsərrüfatının dayanıqlı inkişafına köməklik etmək.

Bu nə üçün vacibdir?

Aclığın yüksək səviyyəsi dayanıqlı inkişafa mane olur. Aclıq insanların iş qabiliyyətinin aşağı olmasının və müxtəlif xəstəliklərə tutulmanın əsas səbəbidir. Nəticədə insanlar daha çox qazanmaq və həyat səviyyəsini yüksəltmək imkanını itirir.

2 ACLIĞA SON



Hal-hazırda dünyada 795 milyon aclıqdan əziyyət çəkən insan var. 2050-ci ilədək onların sayı 2 milyard artacaq. Acları doyurmaq üçün ərzaq və

kənd təsərrüfatı

sistemlərində əsaslı

dəyişikliklər etmək

vacibdir.

Hal-hazırda dünyada 800 milyona yaxın insan aclıqdan əziyyət çəkir və onların əksəriyyəti inkişafda olan ölkələrdə yaşayır.

2015-ci ildə aclıqdan əziyyət çəkənlərin sayı (regionlar üzrə)

ABŞ və Avropa

14,7 milyon

Afrika

232,5 milyon

Asiya

511,7 milyon

Latın Amerikasası və

Karib Hövzəsi

34,3 milyon

Okeania

1,4 milyon

Planetimizdə hamıya yetərincə qida məhsulları olduğu halda nə üçün bu qədər insan aclıqdan əziyyət çəkir?

Qida çatışmazlığı məhsul yığımında səmərəsiz üsullar və ərzaq itkiləri kimi müxtəlif amillərdən asılıdır.

Müharibələr də qida məhsullarına çıxışa və əkin sahələrinə mənfi təsir göstərir.

Bu məqsəd mənim üçün niyə vacibdir?

Ailəmizin keyfiyyətli və təhlükəsiz qida ilə təmin olunması hər birimizin istəyidir.

Aclığa son qoymaq iqtisadiyyat, səhiyyə və təhsilə müsbət təsir göstərə; bərabərlik və sosial inkişafa köməklik edə bilər. Bu, insanlar üçün daha yaxşı gələcək qurmaq üçün vacib şərtidir.

Bundan əlavə aclıq insan potensialını məhdudlaşdırır, nəticədə dayanıqlı inkişafın digər məqsədlərinə nail olmanı əngəlləyir.

Aclığa son qoymaq üçün nə qədər vəsait tələb olunur?

Qiymətləndirməyə əsasən 2030-cu ilədək hər ilə orta hesabla 267 milyard ABŞ dolları həcmində əlavə vəsait tələb olunur. İmkansız və yoxsulların normal həyat tərzini və qidaya çıxışını təmin etmək üçün kəndlərə və şəhərlərə, həmçinin sosial müdafiə sahəsinə investisiyalar tələb olunacaq.

Biz necə kömək edə bilərik?

Biz evdə, işdə, icmamızda yerli fermer və ya bazarlara dəstək olub, dayanıqlı metodlarla istehsal olunan məhsulları seçib, hamının lazımı qida ilə təmin olunmasını dəstəkləyib və qida itkilərinə qarşı mübarizədə iştirak edib həyatımızı dəyişə bilərik.

Eyni zamanda siz alıcı və seçici hüququnuzdan istifadə edərək müəssisələr və hökumətdən aclığa son qoya biləcək qərarları qəbul etməyi və dəyişiklikləri həyata keçirməyi tələb edə bilərsiniz. Sosial mediada bu məsələ ilə bağlı müzakirələrə qoşulun.

Siz aclığa son qoymaq məqsədilə “Aclığa son” Qlobal hərəkata qoşula bilərsiniz.

Daha ətraflı:

www.zerohungerchallenge.org

Məqsəd 2 və digər məqsədlər haqqında daha ətraflı məlumat almaq üçün:

<http://www.un.org/sustainabledevelopment>



DAYANIQLI İNKİŞAF  MƏQSƏDLƏRİ

DÜNYAMIZI DƏYİŞMƏK ÜÇÜN 17 MƏQSƏD